


ABŞ-nin ölkəmizə qarşı qərəzli siyasəti nədən yaranıb

ABŞ ölkəmizə qarşı qərəzli münasibəti ilə həmisişə seçilir. İllərdir Ermənistananın Qarabağda başlatdığı separatçılıq hərəkatı ABŞ tərəfindən birmənalı olaraq dəstəklənilər. Müxtəlif vaxtlarda qondarma rejimə rəhbərlik edən separatçıların Amerikaya səfərləri təşkil edilərək yüksəkvəzifli rəsmi şəxslər tərəfindən qəbul ediliblər.

Müxtəlif adlarla Qarabağda separatçılara mütəmadi olaraq maliyyə və silah yardımını edən Ağ Ev ölkəmizə qarşı sanksiyalar tətbiq edərək Azərbaycanı təpədən-dırnağa silahlanmış Ermənistananın qarşısında əliyalın qoymaq istəmkən belə, çəkinməyiblər. Problemin dondurulmasında, status-kvonun saxlanmasında maraqlı olan və buna ciddi cəhd göstərən rəsmi Vaşinqton, Azərbaycan hər dəfə problemi hərbi yolla həll etmək istədiyini açıqlayanda təlaşa bunun yolverilməz olduğunu bildirib.

2020-ci ildə Ermənistananın işgalçılıq niyyəti ilə başladığı müharibənin torpaqlarımızın işgaldən azad edilməsi, işgalçi dövlətin rüsvayıcı möglubiyəti ilə başa çatması, illərdir problemin həllinə "vasitəcilik" edən ABŞ-ni daha da qəzəbləndirib. Azərbaycanın müstəqil siyaset yürütməsi, ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilmesi istiqamətində atlığı addımlar, Qarabağda ABŞ-nin geosiyasi maraqlarına zidd olan antiterror tədbirlərinin həyata keçirilməsi bu olkenin indiyə kimi "problem həlli istiqamətində" apardığı siyasetin süqutu deməkdir.

Separatçı rejimin özünü buraxdığını elan etdikdən sonra ABŞ Konqresində "Dağlıq Qarabağın gələcəyi", eləcə də noyabrin 15-də ABŞ Senatının "2023-cü



il erməniləri müdafiə aktı" qəbul etmələri onların indiyə kimi sərgilədiyi ikiüzlü və riyakar siyasəti tam çılpalığı ilə göstərdi. Bu günədək maskalanaraq özünü bizə tərəfdəş kimi göstərməyə çalışan ABŞ-nin əsl simasını tanıdı.

Maraqlıdır, görəsən ABŞ 30 il torpaqlarımızı işgal edib, bir milyon insanımıza müsibətlər yaşadan Ermənistani kimdən qoruyur? Məlumdur ki, bu gün bizə israrla "sülh protokolu"nun imzalanması üçün vasitəcilik təklif edən rəsmi Vaşinqtonu imzalacaq sülh protokolundan çox özünün mənafeyi düşündürür. Artıq dünyada "Sühl", "Azadlıq", İnsan hüquqları" kimi cəlbədici sözlərin Amerikanın insanları aldatmaq üçün istifadə etdiyi gəlisişgözəl ifadələr olduğunu, qarışılıq salaraq öz niyyətlərini gerçəkləşdirmək istəyini duymayan yoxdur.

Rusiya ilə Ukraynada hesablaşa bilməyən, milyardlarla pulunu göyə sovurub düşündüyü nəticəyə hələlik nail olmayı bacarmayan ABŞ-nin Cənubi Qaf-

qazdan istədiyi nədir? Sühl, yoxsa müharibə? Deyildiyi kimi, əsl məqsəd Qarabağ probleminin həllidirsə, bunu Azərbaycan bir dəfəlik həll edərək işə xitam verib. Amma görünür, Amerikani öz maraqları düşündürür və bu maraqlar naminə də indi hər cür riyakarlıq edir.

Sirr deyil ki, ABŞ Konqresinə yaxınlığı ilə tanınan, Azərbaycana qarşı mütəmadi olaraq qərəzli mövqə sərgiləyən "The Washington Post" qəzeti son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Dövlətimizə qarşı ittihad dolu məqalələri ilə tanınan bu mətbuat orqanında 2023-cü ildə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistana münasibətlərə dair 5 yazı dərc olunub. Həmin məqalələrdə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi yolunda atlığı addımlardan, antiterror tədbirlərinin keçirilməsindən bəhs edilir. Bu bir faktdır ki, ister ABŞ rəsmiləri, isterse də "The Washington Post" qəzeti Ermənistana-Azərbaycan konfliktinin baş verdiyi

bu illər açıq mətnlə "Qarabağı Ermənistana verin" ifadəsini işlətməyiblər, əvəzində dolayı yolla hər cür riyakarlıq ediblər. Beləcə, özünü "ədalət mücəssəməsi" hesab edən qəzet maliyyə qarşılığı nəticəsində Amerikada fəaliyyət göstərən erməni lobbinin və müəyyən siyasi dairələrin sıfarişini həyata keçirən bir vasitəyə çevrilib. Nəzərə alsaq ki, ABŞ seckilərə hazırlaşır, onda erməni lobbisindən maliyyə yardımını və dəstək almağa çalışın, Demokratlar Partiyasına yaxınlığı ilə seçilən "The Washington Post" qəzeti də, Azərbaycana qərəzli hücumlar təşkil edən Ağ Ev rəsmilərinin də dərdlərini anlamaq olar.

Müntəzəm olaraq Azərbaycanı hədəfə alan, ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışan qəzet dövlətimizi ciddi-cəhdə gözdən salmağa çalışır. İnsan hüquqlarını heçə sayan, demokratik dəyərlərə qiyamet verməyən bir ölkə Qarabağı "mübəhisli ərazi" kimi təqdim edir. "The Washington Post"un əsas məqsədi öz bədnəm niyyət-

lərini, sərsəm düşüncələrini oxucularına reallıq kimi təqdim edərək ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır.

Əsas hədəf isə müstəqil siyaset yürüdən, Qarabağın xilaskarı Prezident İlham Əliyevdir. ABŞ siyasi dairələrinin və erməni lobbisinin sıfarişləri əsasında Azərbaycana qarşı qərəzli, ölkə rəhbərliyini hədəfə alan məqalənin dərc olunması "The Washington Post" qəzeti yazdığı nə ilk yazıdır, yəqin ki, heç sonuncu da olmayacaq. Azərbaycan hər dəfə uğura imza atanda Dövlət Departamentinin sıfarişi ilə "The Washington Post" və onun kimi digər media qurumlarda ölkəmizə qarşı belə hücumların təşkil olunduğu artıq adət etmişik.

Azərbaycanın Qarabağda erməni separatizmənə son qoyması Bayden hakimiyyətini oyuncagi əlindən alınmış usağı vəziyyətinə salıb. Ermənilərin Qarabağdan könüllü çıxmaları ABŞ-nin ermənilərin "hüquq və azadlıqları"nın pozulması ilə bağlı ölkəmizə qarşı manipulyasiya etmək imkanlarını möhdudlaşdırıb. ABŞ-nin sözlərinə "hə" deməyən Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etməsi dünya ağılığına iddialı olan ABŞ-ni qıcıqlandırır. İstədiklərini qəbul etdirə bilməyən Ağ Ev cığallıq edərək "The Washington Post" qəzeti vasitəsilə ölkəmizi "atış"ə tutur. Türklərdə belə bir deyim var: "Atış düşdüyü yeri yandırır". Amerikada da bilməlidirlər ki, pul müqabilində sıfarişlə ölkəmiz haqqında yazdıqları qeyri-obyektiv, qərəzli yazılarla Azərbaycandan nifrətdən başqa heç nə qopara bilməyəcək.

**Elsən QƏNİYEV,
"Azərbaycan"**